



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMIN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyənləşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2011-ci ilin 1-ci müsabiqəsinin (EIF-2011-1(3)) qalibi olmuş  
və yerinə yetirilmiş layihə üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Naxçıvan Muxtar Respublikasında rəsmi dərman bitkilərinin genefondunun müəyyənləşdirilməsi, təbii ehtiyatı bol olan rəsmi dərman bitkilərindən səmərəli istifadə olunması və mühafizəsinin elmi əsasları

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Talibov Tariyel Hüseynəli oğlu

Qrantın məbləği: 80 000 manat

Layihənin nömrəsi: EIF-2011-1(3)- 82/45-M-9

Müqavilənin imzalanma tarixi: 1 sentyabr 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 sentyabr 2011-ci il – 1 sentyabr 2012-ci il

**Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır**

**Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır**

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

1	Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar <i>(burada doldurmali)</i> Naxçıvan MR-də mövcud olan rəsmi dərman bitkilərini (RDB) müəyyənləşdirmək üçün ədəbiyyat mənbələri seçilmiş, RDB araşdırılmış və ekspedisiyalarla müəyyən olunmuşdur ki, ərazidə 132 növ RDB vardır. Həmin növlərdən 44-ü becərilən, 88 növü isə yabani halda yayılmışdır ki, onlardan da 11-i nadir növ kimi Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabına daxil edilmişdir. RDB-nin həyat formalarına görə ağaclar - 24 növ (12 növ becərilən), kollar - 22 növ (8 növ becərilən), çoxillik otlar - 61 növ (7 növ becərilən) və birillik- ikiillik otlar isə 25 növ (17 növ becərilən) təşkil edir. Yabani rəsmi dərman bitkiləri olan 77 növdən 37 növünün təbii ehtiyatının bol olduğu dəqiqləşdirilmişdir. Tərtib edilmiş plana uyğun olaraq muxtar respublikada RDB-nin yayıldığı ərazilər zonalar üzrə 10 punkta ayrılmış və hər bir punktda onların yayıldığı sahələr (ha), bioekoloji və fitosenoloji xüsusiyyətləri öyrənilmişdir. Həmin növlərin herbari və toxum materialları toplanılmışdır. Hər bir bitkinin zonalar üzrə eksperimental yolla təbii ehtiyatı hesablanmışdır.
	Təbii ehtiyatda umumi sahələr müəyyənləşdirilmiş, onlarda qeyd olunan RDB-nin bir hektarda məhsuldarlığı, bioloji və istismar ehtiyatı isə qəbul edilmiş riyazi üsullarla hesablanmış və illik tədariük həcmi müəyyənləşdirilmişdir. Növlərin təyini, sistemləşdirilməsi və digər laborator – kameral işlərin aparılması üçün Bioresurslar İnstitutunda ayrıca Elmin İnkışafı Fondu üçün otaq ayrılmış, orada işlər

davam etdirilmişdir. Onların faydalı xüsusiyyətləri, fitokimyəvi tərkibinin müəyyənləşməsi və öyrənilməsi, ekstraktların, cövhərlərin, sulu dəmləmələrin və s. alınması İnstitutun nəzdində fəaliyyət göstərən "Biokimyəvi tədqiqatlar" laboratoriyasında yerinə yetirilmişdir. Toplanılmış materialların bir hissəsi AMEA Genetik Ehtiyatlar İnstitutunun Genbankında saxlanılması üçün ayrılmış, bir hissəsi "Biokimyəvi tədqiqatlar" laboratoriyasına analiz üçün verilmiş, bir hissəsi isə nümunə kimi Elmin İnkişafı Fondu otağında saxlanılır.

Tədqiqatın aparılması zamanı floristik, sistematik, geobotaniki, fitosenoloji və riyazi metodlardan istifadə edilmiş, təbii ehtiyatı bol olan 37 növün orijinal xəritələri işlənilmişdir.

2	Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli) <i>(burada doldurmali)</i> Planda nəzərdə tutulan işlərdən: Ərazidə yayılan RDB-i aşkarlanaraq, onların taksonomik spektri işlənilmişdir. Həmin növlərin həyat formaları, yayılma zonaları və istifadə imkanları öyrənilmiş, toxum materialları toplanılmışdır. 37 növ RDB-nin biokimyəvi analizi mövcud cihaz və avadanlıqlarla aparılmışdır, orijinal xəritələri tərtib edilmişdir (90%).
3	Hesabat dövründə alınmış <b>elmi nəticələr</b> (onların yenilik dərəcəsi, elmi və təcrubi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir) <i>(burada doldurmali)</i> Ərazidə yayılan RDB-i aşkarlanaraq, onların taksonomik spektri işlənilmişdir. Həmin növlərin həyat formaları, yayılma zonaları və istifadə imkanları öyrənilmiş, toxum materialları toplanılmışdır. 37 növ RDB-nin orijinal xəritələri tərtib edilmiş və biokimyəvi analizi mövcud cihaz və avadanlıqlarla aparılmışdır. Təbii ehtiyatı bol olan dərman bitkilərindən alına biləcək mümkin təsiredici bioaktiv maddələr müəyyənləşdirilmiş, onlardan alına biləcək müxtəlif təyinatlı dərman preparatları, məlhəmlər, biokremlər və s. haqqında Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinə geniş məlumat təqdim olunmuşdur.  Aparılan tədqiqatların nəticələri göstərir ki, optimal şərait daxilində aşkar etdiyimiz təbii ehtiyatı bol olan rəsmi dərman bitkilərindən muxtar respublikada ilk növbədə biryuvalı, beşyüvalı və digər yemişan növlərindən "Kratemon" və "Kardiovalen", adı dəlibəngdən və qara bat-batdan "Asmatol", hündür andızdan «Alanton», xirdabaklı astrakantadan (gəvən) kitrə, quş qızılıcığından "Aviculyarin", şirinbiyandan "Qlisiran", "Qlisirenat", "Bioqastron", "Bioqastron-duodenal", "Likviriton" və "Flakarbin", ilanbaş sürvədən qiyməli "Kamfora", "Kamfora spiriti", adı şırquyruğundan (ürək damotu ekstraktı) "Leonurin", dərman gülxətmindən "Mukaltin", adı toppuztikandan - "Exinopsin nitrat", Hind dəlibəngindən- "Aeron", "Skopolamin hidrobromid", istiot nanəsindən- "Mentol", "Bromental", "Pektusin", "Ekvaton", "Kamfomen", "İnqakamf", "Efkamon", "Validol", "Olimetin", "Diş damcısı", dərman xəşənbülündən - "Xəşənbül plastri", əkin paxlakolundan - "Paxlakol cövhəri", adı dazı və kələkötür dazidan - "Novoimanin", iri bağayarpağından - "Plantaglusid", adı boymadərəndən - "Duru boymadərən ekstraktı", adı zirincdən - "Berberin bisulfat", acı yovşandan - "Aci yovşan cövhəri", itburnu meyvəsindən - "Xolosos", dərman gülümbaharından- "Kaleflon", "Alloxol", adı razyanadan - "Razyana suyu", "Razyana yağı", adı üzərrikdən - "Qarmin", əkin yerkökündən - "Daukarin", eyni zamanda Naxçıvan MR üçün səciyyəvi olan oraqvari karapodium, irimeyvə stenotaeniya, ənbər sürvə, dərman bədrənci, dağ keşnişi, onlarla digər xoş iyə malik efir yağılı bitkilərin cövhərlərini əlavə etməklə müxtəlif təyinatlı məlhəmlər, biokremlər və digər dərman preparatları istehsal etmək olar. Qeyd edilənlər haqqında Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinə geniş məlumat təqdim olunmuşdur.
4	Layihə üzrə <b>elmi nəşrlər</b> (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmaller, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi,

	<p>Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiq olaraq göstərilməlidir)  <i>(surətlərini kağız üzərində və CD şəklində əlavə etməli!)</i>  <i>(burada doldurmali)</i></p>
1.	<p>Talibov T.H., Ibrahimov Ə.S., İsmayılov A.H., Ələkbərov R.Ə. <i>Naxçıvan Muxtar Respublikasında rəsmi dərman bitkilərinin taksonomik spektri</i>. "Faydalı bitkilərdən istifadənin aktual problemləri". Beynəlxalq konfrans materialları. Bakı: 26-28 oktyabr, 2011, s.189-195</p>
2.	<p>Talibov T.H., İbrahimov Ə.S., İbrahimov Ə.M., İsmayılov A.H., Ələkbərov R.Ə. <i>Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış rəsmi dərman bitkilərinə aid bəzi yabani meyvə ağac və kollarının təbii ehtiyatı</i>. AMEA Naxçıvan Böləməsi. Xəbərlər, Təbiət və texniki elmlər seriyası, Naxçıvan, Tusi, Cild 8, № 2, 2012, s. 49- 58</p>
3.	<p>Talibov T.H., İbrahimov Ə.S., İbrahimov Ə.M., İsmayılov A.H., Qurbanov Ə.K. <i>Naxçıvan MR ərazisində yayılmış rəsmi dərman bitkilərindən bəzi yabani meyvə ağac və kollarının yayıldığı zonalar</i>. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, Naxçıvan: Qeyrət, 2012, № 2 (nəşrdə)</p>
5	<p>İxtira və patentlər, səmərələşdirici təkliflər  <i>(burada doldurmali) – yox</i></p>
6	<p>Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)  <i>(burada doldurmali)</i></p> <ul style="list-style-type: none"> <li>- Layihə üzrə heç bir ölkə və sahərlərə ezamiyyə nəzərdə tutulmamışdır.</li> <li>- Çöl tədqiqatları üçün əraziyə nəzərdə tutulan ezamiyyələr plana uyğun aparılmış və müvafiq materiallar toplanılmışdır.</li> </ul>
7	<p>Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)  <i>(burada doldurmali) – yox</i></p>
8	<p>Layihə üzrə digər tədbirlərdə iştirak  <i>(burada doldurmali)</i></p> <p>"Faydalı bitkilərdən istifadənin aktual problemləri" adlı Beynəlxalq konfransda çıxış edilmiş (Bakı, 26-28 oktyabr, 2011), Naxçıvan MR televiziya və radio verilişləri ilə "Təbiət" və "Sırli təbiət" verilişləri aparılırlar kən RDB haqqında da məlumatlar verilmiş, təbabətdə onların istifadə imkanları göstərilmişdir.</p>
9	<p>Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)  <i>(burada doldurmali)</i></p> <p>"Faydalı bitkilərdən istifadənin aktual problemləri" adlı Beynəlxalq konfransda çıxış edilmişdir (Bakı, 26-28 oktyabr, 2011)</p>
10	<p>Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məmulatları  <i>(burada doldurmali)</i></p> <p>Sigma obyekti Nikon- D700 fotoaparati, GPS: Garmin, Oregon -450 və s.</p>
11	<p>Yerli həmkarlarla əlaqələr  <i>(burada doldurmali)</i></p> <p>Naxçıvan Dövlət Universitetinin Botanika kafedrası əməkdaşları ilə əlaqələrimiz mövcuddur.</p>
12	Xarici həmkarlarla əlaqələr

	(burada doldurmali) - yox
13	Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa) (burada doldurmali) Aparılan çöl tədqiqatları ekspedisiyasında “Biokimyəvi tədqiqatlar” laboratoriyasının baş laborantı Surə Rəhimova iştirak etmiş və materialların toplanılması, təyini və işlənilməsi metodlarını mənimşəmişdir.
14	Sərgilərdə iştirak (əgər baş tutubsa) (burada doldurmali) – yox
15	Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa) (burada doldurmali) – yox
16	Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir) (burada doldurmali) Naxçıvan MR televiziya və radio verilişləri ilə “Təbiət” və “Sirlə təbiət” verilişləri aparıllarkən RDB haqqında da məlumatlar verilmiş, rəsmi dərman bitkisi olan 3 növ haqqında maarifləndirmə məqsədi ilə bukletlər hazırlanmış və nəşr edilməsi planlaşdırılmışdır.

**SİFARIŞÇI:**  
Elmin İnkışafı Fondu

Baş məsləhətçi  
Həsənova Günel Cahangir qızı

(imza)  
“    ” 2012-ci il

*Dəsiləmiz 2012 X. Nüfuz*  
Baş məsləhətçi  
Babayeva Ədilə Əli qızı

(imza)  
“ 31 08 ” 2012-ci il

**İCRAÇI:**

Layihə rəhbəri  
Talibov Tariyel Hüseynəli oğlu

T. Talibov  
(imza)  
“ 31 ” avqust 2012-ci il

1 sentyabr 2011- 31 avqust 2012- ci il

**NAXÇIVAN MR ƏRAZİSİNDE YAYILMIS RƏSMİ  
DƏRMAN BİTKİLİRİNİN TƏBİİ EHTİYATI**  
(Hesablaşma əməliyyatı excel programında aparılmışdır)

Sıra №-si	Növün adı	Ümumi sahə, ha	Məhsuldarlıq, 1 ha/kq			Təbii ehtiyatı, t.	
			Biooloji ehtiyatı	İstismar ehtiyatı	İllik tədarük həcmi	İstismar ehtiyatı	İllik tədarük həcmi
1	2	3	4	5	6	7	7
1	Çöl qatırquyuğu - <i>Equisetum arvense</i> L.	56350	8555.18	57518.83	34511.30	17255.65	
2	Adi zirinc- <i>Berberis vulgaris</i> L.	746	5881.1	458,25	274,95	137,47	
3	Oırmızıbaş subibarı- <i>Percicaria hidropyper</i> (L.) Spach	13566	3034.438	3992.15	2395.29	1197.64	
4	Quş qızılıcığı - <i>Polygonum aviculare</i> L.	38682	19128.77	82508.59	49505.16	24752.58	
5	Qonur söyüd - <i>Salix purpurea</i> L.	423	14790	743.60	446.16	223.08	
6	Ağ söyüd - <i>Salix alba</i> L.	1306	25569	3825,49	2295,29	1147,65	
7	Dərman bəlğəmotu - <i>Althaea officinalis</i> L.	12820	363.438	514.03	308.42	154.21	
8	İkievlili gicitkan - <i>Urtica dioica</i> L.	16338	3910.624	6689.57	4013.74	2006.87	
9	Biryuvalı yemişan - <i>Crataegus monogyna</i> Jacq.	10816	13904	17363,67	10418,20	5209,10	
10	Beşyuvallı yemişan - <i>Crataegus pentagyna</i> Waldst. et Kit.	11769	14748	19903,74	11942,24	5971,12	
11	Qanqırmızı yemişan - <i>Crataegus sanguinea</i> Pall.	347	534	30,39	18,23	9,12	
12	Şəhər çinqlotu - <i>Geum urbanum</i> L.	30770	1341.344	4478.42	2687.05	1343.53	
13	Şərq alması - <i>Malus orientalis</i> Uglitzk.	11530	23131	30346,92	18208,15	9104,08	
14	Alça gavalı - <i>Prunus divaricata</i> Ledeb.	10213	16583	20425,04	12255,03	6127,51	
15	İt itburnu - <i>Rosa canina</i> L.	11161	6785,8	7877,33	4726,40	2363,20	
16	Qalxancıqlı itburnu - <i>Rosa corymbifera</i> Borkh.	1371	6728,7	966,76	580,05	290,03	
17	Xirdabaslılı astrakanta(gəvan) - <i>Astragalus microcephalus</i> Podlech.	83131	746.234	6268.38	3761.03	1880.52	
18	Cılpaq biyan - <i>Glycirrhysa glabra</i> L.	13304	4131.054	5290.57	3174.34	1587.17	
19	Dərman xəşənbülü - <i>Melilotus officinalis</i> L.	46496	1312.259	6033.15	3619.89	1809.94	

1	2	3	4	5	6	7
20	Əkin ononisi (paxlakolu)- <i>Ononis arvensis</i> L.	6719	4741.582	3286.12	1971.67	985.84
21	Adı üzərrik - <i>Peganum harmala</i> L.	25630	1273.554	3356.61	2013.97	1006.98
22	İşlətmə murdarçası - <i>Rhamnus cathartica</i> L.	4566	1277.15	712.18	427.31	213.66
23	İri atپitrağı - <i>Arctium lappa</i> L.	22923	1174.933	3029.65	1817.79	908.90
24	Aci yovşan - <i>Artemisia absinthium</i> L.	40255	1995.246	8156.41	4893.85	2446.92
25	Adı yovşan - <i>Artemisia vulgaris</i> L.	7126	1079.907	837.93	502.76	251.38
26	Üçböülü yatiqqanql - <i>Bidens tripartita</i> L.	3044	1028.406	358.95	215.37	107.68
27	Uca andız - <i>Inula helenium</i> L.	6457	2738.84	2091.93	1255.16	627.58
28	İyili lepidoteka - <i>Lepidotheca suaveolens</i> (Pursch) Nutt.	4643	1089.3	612.78	367.67	183.83
29	Dərman zəncirotu - <i>Taraxacum officinale</i> Wigg.	43925	1795.39	9242.53	5545.52	2772.76
30	Adı dəvədabam - <i>Tussilago farfara</i> L.	6399	2383.744	1699.74	1019.84	509.92
31	Adı dalibəng - <i>Datura stramonium</i> L.	3229	226.391	81.26	48.75	24.38
32	Qara batbat - <i>Hyoscyamus niger</i> L.	4874	670.987	432.59	259.55	129.78
33	İri bağayarpağı - <i>Plantago major</i> L.	28770	1341.344	4088.84	2453.31	1226.65
34	Adı şirquyruğu - <i>Leonurus cardiaca</i> L.	4688	1223.148	650.18	390.11	195.06
35	Adı güləşovu (itotu) - <i>Marrubium vulgare</i> L.	3007	183.739	67.27	40.36	20.18
36	Adı qaraqınıq - <i>Origanum vulgare</i> L.	28770	1370.455	4120.19	2472.12	1236.06
37	Ənbər sürüvə - <i>Salvia sclarea</i> L.	3202	220.504	84.21	50.53	25.26

CƏMI: 3325,00 (Üç min üç yüz iyirmi beş) manat NAXÇIVAN MR ƏRAZİSİNDE YAYILMIŞ RƏSSMI  
**DƏRMAN BITKILİRİNİN TƏBİİ EHTİYATI**  
(Hesablaşma əməliyyatı excel programında aparılmışdır)

Sıra №-Si	Növün adı	Ümumi sahə, ha	Biooji ehtiyatı	İstismar ehtiyatı	Təbii ehtiyatı, t.
1	2	3	5	6	7
1	Çöll qatırqayıruğu - <i>Equisetum arvense</i> L.	56350	32472,74	19483,64	9741,82
2	Adi zirinc- <i>Berberis vulgaris</i> L.	746	458,25	274,95	137,47
3	Orrmızıbası subibéri- <i>Percicaria hidropyper</i> (L.) Spach	13566	3992,15	2395,29	1197,64
4	Qus qızılığı - <i>Polygonum aviculare</i> L.	38682	82508,59	49505,16	24752,58
5	Qonur söyüd - <i>Salix purpurea</i> L.	423	743,60	446,16	223,08
6	Ağ söyüd - <i>Salix alba</i> L.	1306	3825,49	2295,29	1147,65
7	Dərman bəlgəmətu - <i>Althaea officinalis</i> L.	12820	514,03	308,42	154,21
8	İkilevli gicitikan - <i>Urtica dioica</i> L.	16338	6689,57	4013,74	2006,87
9	Biryuvalı yemişan - <i>Crataegus monogyna</i> Jacq.	10816	17363,67	10418,20	5209,10
10	Bəşyuvallı yemişan - <i>Crataegus pentagyna</i> Waldst. et Kit.	11769	19903,74	11942,24	5971,12
11	Qanqırmızı yemişan - <i>Crataegus sanguinea</i> Pall.	347	30,39	18,23	9,12
12	Şəhər çinqlotu – <i>Geum urbanum</i> L.	30770	4478,42	2687,05	1343,53
13	Şərq almazı - <i>Malus orientalis</i> Uglitzk.	11530	30346,92	18208,15	9104,08
14	Alça gavalı - <i>Prunus divaricata</i> Ledeb.	10213	20425,04	12255,03	6127,51
15	İt itburnu – <i>Rosa canina</i> L.	11161	7877,33	4726,40	2363,20
16	Qalxancıqlı itburnu – <i>Rosa corymbifera</i> Borkh.	1371	966,76	580,05	290,03
17	Xirdabaşlıqlı astrakanta (gavən) - <i>Astragalus microcephalus</i> Podlech.	83131	6268,38	3761,03	1880,52

1	2	3	4	5	6	7
18	Çilpaq bıyan – <i>Glycirrhiza glabra</i> L.	13304	5290.57	3174.34	1587.17	
19	Dərman xəşənbülü – <i>Melilotus officinalis</i> L.	46496	6033.15	3619.89	1809.94	
20	Əkin ononisi (paxlakolu)- <i>Ononis arvensis</i> L.	6719	3286.12	1971.67	985.84	
21	Adı üzərrük – <i>Peganum harmala</i> L.	25630	3356.61	2013.97	1006.98	
22	İşlətəmə murdarçası - <i>Rhamnus cathartica</i> L.	1303	163.82	98.29	49.15	
23	İri atpitrağı - <i>Arctium lappa</i> L.	22923	3029.65	1817.79	908.90	
24	Açı yovşan – <i>Artemisia absinthium</i> L.	40255	8156.41	4893.85	2446.92	
25	Adı yovşan - <i>Artemisia vulgaris</i> L.	7126	837.93	502.76	251.38	
26	Üçböülüyü yatiqqanqlı - <i>Bidens tripartita</i> L.	3044	358.95	215.37	107.68	
27	Uca andız - <i>Inula helenium</i> L.	6457	2091.93	1255.16	627.58	
28	İyili lepidoteka - <i>Lepidotheka suaveolens</i> (Pursch) Nutt.	4643	612.78	367.67	183.83	
29	Dərman zəncirotu - <i>Taraxacum officinale</i> Wigg.	43925	9242.53	5545.52	2772.76	
30	Adı dəvədabani - <i>Tussilago farfara</i> L.	6399	1699.74	1019.84	509.92	
31	Adı dəlibəng - <i>Datura stramonium</i> L.	3229	81.26	48.75	24.38	
32	Qara batbat - <i>Hyoscyamus niger</i> L.	4874	432.59	259.55	129.78	
33	İri bağayarpağı – <i>Plantago major</i> L.	28770	4088.84	2453.31	1226.65	
34	Adı sırqayıruğu - <i>Leonurus cardiaca</i> L.	4688	650.18	390.11	195.06	
35	Adı güləsovı (itotu) - <i>Marritium vulgare</i> L.	3007	67.27	40.36	20.18	
36	Adı qaraqınıq – <i>Origanum vulgare</i> L.	28770	3448.12	1034.44	1034.44	
37	Ənbər sürüvə - <i>Salvia sclarea</i> L.	3202	84.21	50.53	25.26	



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMIN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi  
məqsədi ilə qrantların verilməsi üzrə  
2011-ci ilin 1-ci müsabiqəsinin (EIF-2011-1(3)) qalibi olmuş  
və yerinə yetirilmiş layihə üzrə

### ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDQİQATLARDA İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA MƏLUMAT VƏRƏQİ (Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: Naxçıvan Muxtar Respublikasında rəsmi dərman bitkilərinin genefondunun müəyyənləşdirilməsi, təbii ehtiyatı bol olan rəsmi dərman bitkilərindən səmərəli istifadə olunması və mühafizəsinin elmi əsasları

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Talibov Tariyel Hüseynəli oğlu

Qrantın məbləği: 80 000 manat

Layihənin nömrəsi: EIF-2011-1(3)- 82/45-M-9

Müqavilənin imzalanma tarixi: 1 sentyabr 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 sentyabr 2011-ci il – 1 sentyabr 2012-ci il

#### 1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

1	Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli xarakteristikası  (burada doldurmali)
	<i>İlk dəfə olaraq Naxçıvan MR-də mövcud olan rəsmi dərman bitkilərini (RDB) müəyyənləşdirmək üçün ədəbiyyat mənbələri seçilmiş, RDB araşdırılmış və ekspedisiyalarla müəyyən olunmuşdur ki, ərazidə 132 növ RDB vardır ki, onlardan da 11 növü nadir, 44 növü isə becəriləndir. RDB-nin həyat formalarına görə ağaclar - 24 növ (12 növ becərilən), kollar - 22 növ (8 növ becərilən), çoxillik otlar - 61 növ (7 növ becərilən) və birillik- ikiillik otlar isə 25 növ (17 növ becərilən) təşkil edir. Yabani rəsmi dərman bitkiləri olan 77 növdən 37 növünün təbii ehtiyatının bol olduğu dəqiqləşdirilmişdir. Tərtib edilmiş plana uyğun olaraq muxtar respublikanın ərazisi zonalar üzrə 10 punkta ayrılmış və hər bir punktda RDB-nin yayıldığı zonalar, növlərin bioekoloji və fitosenoloji xüsusiyyətləri öyrənilmişdir. Həmin</i>

növlərin herbari və toxum materialları toplanılmış, hər bir bitkinin zonalar üzrə eksperimental yolla təbii ehtiyatı hesablanmışdır. Təbii ehtiyatda umumi sahələr müəyyənləşdirilmiş, onlarda qeyd olunan RDB-nin bir hektarda məhsuldarlığı, bioloji və istismar ehtiyatı qəbul edilmiş riyazi üsullarla hesablanmış və illik tədarük həcmi müəyyənləşdirilmişdir. Növlərin təyini, sistemləşdirilməsi və digər laborator – kameral işlərin aparılması Bioresurslar İnstitutunda davam etdirilmişdir. Onların faydalı xüsusiyyətləri, fitokimyəvi tərkibinin müəyyənləşməsi və öyrənilməsi, ekstraktların, cövhərlərin, sulu dəmləmələrin və s. alınması İnstitutun nəzdində fəaliyyət göstərən “Biokimyəvi tədqiqatlar” laboratoriyasında yerinə yetirilmişdir. Tədqiqatın nəticələrinə əsaslanan 37 növün orijinal xəritələri işlənilmişdir. Toplanılmış materialların bir hissəsi AMEA Genetik Ehtiyatlar İnstitutunun Genbankında saxlanması üçün ayrılmış, bir hissəsi “Biokimyəvi tədqiqatlar” laboratoriyasına analiz üçün verilmiş, bir hissəsi isə nümunə kimi Elmin İnkışafı Fondu üçün ayrılmış otaqda saxlanılır.

Naxçıvan MR-də rəsmi dərman bitkilərinin (RDB) kompleks halda tədqiqi ilk dəfə olaraq yerinə yetirilməsinə baxmayaraq, layihənin gedişi zamanı iştirakçıların bu istiqamətdə apardıqları çoxillik tədqiqat işləri də əlavə olunmaqla, alınan nəticələr dəqiqlik baxımından digər analoji tədqiqatlardan üstündür.

2

Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sisteminə tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət proqramlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində)

(burada doldurmali)

Aparılan tədqiqatların nəticələrini özündə əks etdirən “Faydalı bitkilərdən istifadənin aktual problemləri” mövzusunda Bakı şəhərində 26-28 oktyabr 2011-ci il tarixdə keçirilən Beynəlxalq konfransda çıxış edilmiş və materiallar nəşr olunmuşdur. AMEA Naxçıvan Böləmisi və Naxçıvan Dövlət Universitetinin elmi xəbərlərində məqalələr nəşr edilmişdir (Materiallar əlavə olunur).

Ərazidə yayılan RDB-i aşkarlanaraq, onların taksonomik spektri işlənilmişdir. Həmin növlərin həyat formaları, yayılma zonaları və istifadə imkanları öyrənilmiş, toxum materialları toplanılmışdır. 37 növ RDB-nin biokimyəvi analizi mövcud cihaz və avadanlıqlarla aparılmışdır. Təbii ehtiyatı bol olan rəsmi dərman bitkilərindən alın biləcək mümkün təsiredici bioaktiv maddələr müəyyənləşdirilərək, Naxçıvan MR İqtisadi İnkışaf Nazirliyinə, onlardan alın biləcək müxtəlif təyinatlı dərman preparatları, məlhəmlər, biokremlər və s. haqqında geniş məlumat təqdim olunmuşdur.

## 2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

1

Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönü elmi-tədqiqat layihə və proqramlarında; dövlət proqramlarında; dövlət qurumlarının sahə tədqiqat proqramlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və

digerlərində)

(burada doldurmali)

Hər bir ölkənin iqtisadi durumu digər faktorlarla bərabər onun malik olduğu təbii ehtiyatlardan necə istifadə etməsindən də asılıdır. Bu baxımdan Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinə ərazimizdə təbii ehtiyatı bol olan RDB-i və onların mümkün istismar ehtiyatı, onlardan alınma biləcək müxtəlif təyinatlı dərman preparatları, məlhəmlər, biokremlər və s. haqqında təqdim etdiyimiz geniş məlumatlar əsasında yaxın zamanlarda müvafiq strukturların yaradılacağını güman edirik.

Layihənin nəticələrindən gələcək tədqiqatlarda RDB-yə daxil olan nadir bitkilərin mühafizəsi və onların təbii ehtiyatının bərpası istiqamətində istifadə perspektivləri vardır, belə ki, həmin növlərin ərazidə dəqiq yayılma zonaları, növün inkişaf dinamikasına təsir edən amillər və onların aradan qaldırılması yolları göstərilmişdir.

### SİFARIŞÇI:

Elmin İnkişafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

"— — 2012-ci il

  
Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı



(imza)

"31" 08 2012-ci il

### İCRAÇI:

Layihə rəhbəri

Talibov Tariyel Hüseynəli oğlu



(imza)

"31" avqust 2012-ci il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2011-ci ilin 1-ci müsabiqəsinin (EIF-2011-1(3)) qalibi olmuş  
və yerinə yetirilmiş layihə üzrə

### ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: Naxçıvan Muxtar Respublikasında rəsmi dərman bitkilərinin genefondunun müəyyənləşdirilməsi, təbii ehtiyatı bol olan rəsmi dərman bitkilərindən səmərəli istifadə olunması və mühafizəsinin elmi əsasları

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Talibov Tariyel Hüseynəli oğlu

Qrantın məbləği: 80 000 manat

Layihənin nömrəsi: EIF-2011-1(3)- 82/45-M-9

Müqavilənin imzalanma tarixi: 1 sentyabr 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 sentyabr 2011-ci il – 1 sentyabr 2012-ci il

**Diqqət!** Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

#### 1. Elmi əsərlər (sayı)

No	Tamlıq dərəcəsi Elmi məhsulun növü	Dərc olunmuş	Çapa qəbul olunmuş və ya çapda olan	Çapa göndərilmiş
1.	Monoqrafiyalar	-	-	-
	həmçinin, xaricdə çap olunmuş	-	-	-
2.	Məqalələr həmçinin xarici nəşrlərdə	1	1	1
		-	-	-
3.	Konfrans materiallarında məqalələr	1	-	-

	O cümlədən, beynəlxalq konfras materiallarında	1	-	-
4.	Məruzələrin tezisləri həmçinin, beynəlxalq tədbirlərin toplusunda	-	-	-
		-	-	-
5.	Digər (icmal, atlas, kataloq, buklet və s.)	buklet - 3 xəritə - 37	-	-

## 2. İxtira və patentlər (sayı)

Nö	Elmi məhsulun növü	Alınmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə	-	-	-
2.	İxtira	-	-	-
3.	Səmərələşdirici təklif	-	-	-

## 3. Elmi tədbirlərdə məruzələr (sayı)

Nö	Tədbirin adı (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı
1.	<i>Talibov T.H., İbrahimov Ə.S., İsmayılov A.H., Ələkbərov R.Ə. Naxçıvan Muxtar Respublikasında rəsmi dərman bitkilərinin taksonomik spektri. "Faydalı bitkilərdən istifadənin aktual problemləri". Beynəlxalq konfrans materialları. Bakı: 26-28 oktyabr, 2011, s.189-195</i>	<i>Beynəlxalq konfrans</i>	<i>Şifahi</i>	<i>1</i>

**SİFARIŞÇI:**

Elmin İnkışafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

"31" avqust 2012-ci il

Baş məsləhətçi

Babayeva Ədlə Əli qızı

(imza)

"31" 08 2012-ci il

**İCRAÇI:**

Layihə rəhbəri

Talibov Tariyel Hüseynli oğlu

(imza)

